



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Ekstremofil kultura kolleksiyasının yaradılması və ekstrem fermentlər mənbəyi kimi tədqiqi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Atakişiyeva Yamən Yusif qızı**

Qrantın məbləği: **40 000 manat**

Layihənin nömrəsi: **EIF-2011-1(3)-82/53/3-M-49**

Müqavilənin imzalanma tarixi: **13 dekabr 2011-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **1 yanvar 2012-ci il – 1 yanvar 2014-cü il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Layihənin icrası nəticəsində termal mühitlərdən - Bakı və Abşeron yarımadasında, həmçinin Xəzəryanı – Quba vilayəti zonasında qaynar palçıq vulkanlarından götürülmüş torpaq nümunələrindən fərqli qruplardan olan mikroorganizmlər ayrılmış və identifikasiya edilmişdir. Təmiz mikroorganizmlərin uzun müddət saxlanması üçün optimal metodlar seçilmişdir.

Halofil mikroorganizmlərin ayrılması və öyrənilməsi üzrə tədqiqatlarda nümunələr Abşeron yarımadasında Masazır, Qala, Büyük Şor, Xocahasan duz göllərindən, həmçinin Naxçıvan duz ləyləri ehtiyatlarından və s. toplanmışdır. Halofillər üçün becərilmə texnikası və mühitlər, həmçinin saxlanılma metodu dəqiqləşdirilmişdir.

Ayrılmış prokariot mikroorganizm kulturalarının müxtəlif morfoloji, fizioloji-biokimyəvi testləri nəticəsində yeni şəmmilər Haloferax volcani, halokokkuslar Halococcus saccharolyticus və Halococcus salifodinae, Halobacterium cinsinin nümayəndələrini Halobacterium salinarum,

Bacillus cinsinə aid edilən ştammları Bacillus cereus və Bacillus licheniformis, pseudomonaslar isə Pseudomonas halophila və Pseudomonas denitrificans kimi, mikroskopik göbəklərdən olan aspergilluslar Aspergillus niger və Aspergillus flavus, mukorlar Mucor circinelloides və Mucor rouxii, Chaetomium cinsindən olan göbəlkələr Chaetomium thermophilem, C. carpophilum Cladosporium cinsinin nümayəndəsi C. salinae, penicilliumlar P. canescens, P. chrysogenum, , Fusarium F. verticilloides və Trichoderma T. viride kimi identifikasiya edilmişdir.

Yaradılmış kolleksiyadakı ekstremofillərin fermentativ fəaliyyətə görə skrininqi aparılmışdır. Bu məqsədlə amilaza, qlukoamilaza, sellulaza, lipaza, sellulaza, proteaza və ksilanazaların aktivitiyi təyin edilmişdir.

Tədqiqatlarda halofil Bacillus cereus St 9 potensial amilaza, Halomonas St 3 isə lipaza produsenti kimi seçilmişdir. Halomonas St 3 –ün kultura mayesinin maksimal lipaza aktivliyi üçün optimal şərait 60°C, pH 9,0 və reaksiya mühitində əlavə edilən NaCl-in qatılığı 10,5%, Bacillus cereus St.9-un hüceyrəxərici amilaza aktivliyi üçün isə uyğun şərait 0,5 – 1,5% NaCl, 50°C, pH 7; 1,5 – 2,5% NaCl, 50°C, pH 8,0 yaxud 1,0 – 3,0% NaCl, 50°C, pH 8,0 olmuşdur.

Duzlu, eyni zamanda neftlə çırklənmiş gölməçələrdən ayrılmış duza davamlı göbəlek ştammlarının duza adaptasiya prosesi də diqqəti cəlb edən tədqiqatlardandır.

Göstərilmişdir ki, izole etdiyimiz Aspergillus niger A3 nefti parçalama qabiliyyətinə malikdir və 0-15.0% sodium xlorid olan mühitdə çıxala bilir, duzun 5,0% -ə qədər qatılığı onun böyüməsini stimullaşdırır, 15% NaCl-a davamlıdır. Onun böyüdüyü mühitdə duzun qatılığı yüksəldikcə biokütlesində olan ümumi amin turşularının və kiçik molekullu karbohidratların miqdarı artır. Lipidlərin və mühitdəki duzun miqdarı birbaşa əlaqəlidir, duz yağ turşuları tərkibinə də təsir edir.

Tədqiqatlarda ekstremofillərlə işləmək üçün xüsusi hazırlanmış protokollardan, həmcinin ekstremofillərlə işləmək üçün yararlı ola biləcək uyğunlaşdırılmış standart mikrobiologiya protokollarından, müxtəlif qrupdan olan termofil mikroorganizmlərin becərilməsi üçün mühitlərin hazırlanması və sterilizasiyası, aerob və anaerob üsulla becərilmə texnikası, mikroskopla tədqiqatlar, identifikasiya üçün testlər, mikroorganizmlərin kultura mayesində bəzi maddələrin təyini reaksiyaları metodlarından istifadə edilmişdir. Nümunə götürüləcək yerlərin fotosəkilləri çəkilmiş, pH, temperatur, duzluluq təyin edilmişdir.

Ekstremofil mikroorganizmlərin lipid Blay və Dayer metodu ilə ekstraksiya edilmiş, nazik qatlı xromatoqrafiya ilə silikageldə bölünmüş, lipid fraksiyaları müxtəlif birləşmələrlə aşkarlanmış, yağ turşuları metilləşdirildikdən sonra alınan metil efirləri Yüksək Effektli Maye Xromatoqrafda analiz edilmişdir.

Fermentlərin əksəriyyətinin aktivliyi uyğun substratlarla görə təyin edilmişdir.

2	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli) 90,0%
3	Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
	<ul style="list-style-type: none"><li>○ Tədqiqatların nəticəsində ilk növbədə Azərbaycanda ekstremal şəraitdə yaşayan yeni mikrob ştammlarından ibarət kolleksiya yaradılmışdır – elmi yenilik. Bu ştammlar yeni mikroorganizmlər genomu kimi tədqiq edilə bilər</li><li>○ Azərbaycanda palçıq vulkanlarının mikroflorası öyrənilməsi üçün ilk dəfə ekspərimentlər aparılmışdır – elmi yenilik. Alınmış göstəricilər palçıq vulkanlarının tədqiqatçıları üçün yeni məlumatdır</li><li>○ Palçıq vulkanlarından ayrılmış iki anaerob bakteriya şammları <i>Clostridium thermocellum</i> və <i>C. thermolacticum</i> bioloji yanacaq alınması üçün tədqiqatlarda istifadə edilə bilər – təcrubi əhəmiyyətlidir.</li></ul>

- Tədqiqatlarda halofil *Bacillus cereus* St 9 potensial amilaza, *Halomonas* St 3 isə lipaza produsenti kimi seçilmişdir – təcrubi əhəmiyyətli. Bu ştammlar duza davamlı ferment kimi Kənd təsərrüfatı, qida və yem sənayesində tətbiq məqsədi ilə tədqiqatların obyekti ola bilər.
- Duza davamlı neft parçalama qabiliyyəti olan *Aspergillus niger* A3 mikromiset şammi neftlə çırkləndirilmiş duzlu mühitlərin təmizlənməsində işlədilən biopreparatların tərkibinə daxil edilə bilər - təcrubi əhəmiyyətli.

**Layihə üzrə elmi nəşrlər** (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

1. Atakışiyeva Y.Y., Isayeva K.X., İmanova I.M. Halofil bakteriyalarda hüceyrəxarici lipaza və amilaza fermentlərinin sintezi – AMEA Xəbərlər jurnalına capa göndərilmişdir Jurnalın indeksi- ISSN 2078-3388
2. Atakishiyeva Y.Y., Imanova I.M., Isayeva K.Ch. Study on fungi from of oil-contaminated saline ponds – Microbiology jurnalına capa göndərilmişdir. Jurnalın indeksi - 1350-0872 Impact Factoru – 2012-də 2.853

**İxtira və patentlər, səmərələşdirici təkliflər**

(burada doldurmali)

**Layihə üzrə ezamiyyətlər** (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

(burada doldurmali)

3 nəfər Xəzəryanı – Quba vilayəti zonasında 6 günlük ezamiyyətdə olmuş, torpaq nümunələri gətirmişlər - 12.03.2012-17.03.2012

2 nəfər Naxçıvan MR-da 6 günlük ezamiyyətdə olmuş, Naxçıvan Bölməsinin Bioresurslar İnstitutundan olan həmkarlarla görüşlər keçirmiş və Naxçıvan Duz mədənindən, duzlu torpaq və sudan halofillərin ayrılması üçün nümunələr gətirmişlər - 15.10.2012-20.10.2012

**7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)**

(burada doldurmali)

**8 Layihə üzrə digər tədbirlərdə iştirak**

(burada doldurmali)

**Layihə mövzusu üzrə elmi məruzələr** (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.

9 çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

**Layihə mövzusu üzrə qrup üzvləri ilə seminar keçirilmiş və elmi məruzələr edilmişdir**

**10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməkulatları**

1. Binokulyar laboratoriya mikroskopu Meiji MT 5000 series, Model:MT5200L
2. Spektrofotometr-6320D Visible
3. Reaktivlər - Mikrobioloji tədqiqatlar üçün aqar, Mikrobioloji tədqiqatlar üçün xüsusi peptone, Maya göbəleyi ekstraktı, Mikroskopiya üçün Qrama görə rənglənmə. Mikroskopiya üçün sporların rənglənməsi, Arabinoza (mikrobioloji tədqiqatlar üçün və s.
4. Ləvazimatlar -Petri çəşkaları, İnokulyasiya üçün polistirol ilgəklər, Mikrobioloji analizlər üçün membran filtr, Parafilm (Parafilm® Wrap və s.

11	Yerli həmkarlarla əlaqələr Bakı Dövlət Universitetindən, AMEA Botanika, Zoologiya, Polimer Materiallar, Geologiya, Naxçıvan Bölməsinin Bioresurslar və s. institutlardan olan həmkarlarla əlaqə saxlanılmışdır
12	Xarici həmkarlarla əlaqələr Lawrence Berkeley National Laboratory-nin əməkdaşı "Mikroorganizmlərin kolleksiyası" laboratoriyasının müdürü dr.Torok Tamas, ABŞ, Şimali Kentuki Universitetinin professoru Hasel Barton, İspaniyadan Təbii Resurslar İnstitutunun professoru Valme Jurado, Avstriya, Zalsburg Universitetinin Molekulyar Biologiya Şöbəsinin professoru Helga Stan-Lotter və Tennessee Universitetindən professor Bonni Ovnleylə email əlaqəsi saxlanılıb
13	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) Layihə mövzusu üzrə AMEA Mikrobiologiya İnstitutunun Mikroorganizm Kulturalarının Kolleksiyası laboratoriyasında qrup üzvlərinin hazırlığı aparılıb
14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"25" dekabr 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"25" dekabr 2013-ci il

**İCRAÇI:**

Layihə rəhbəri

Atakişiyeva Yamən Yusif qızı

(imza)

"25" dekabr 2013-ci il





## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

### MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Ekstremofil kultura kolleksiyasının yaradılması və ekstrem fermentlər mənbəyi kimi  
tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Atakişiyeva Yamən Yusif qızı

Qrantın məbləği: 40 000 manat

Layihənin nömrəsi: EIF-2011-1(3)-82/53/3-M-49

Müqavilənin imzalanma tarixi: 13 dekabr 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 yanvar 2012-ci il – 1 yanvar 2014-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1	Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası
	<ul style="list-style-type: none"><li>○ Neft parcalayan halotolerant göbələklər ayrılmış və duzlu mühitə adaptasiya prosesi öyrənilmişdir. Duzlu mühitə adaptasiya etmiş, eyni zamanda yüksək karbohidrogen parçalama potensialı olan mikromisetlər barədə məlumatlar çox az yaxud yox dərəcəsindədir</li><li>○ Torpaqlarından ayrılmış mikroorganizmlər məhz Azərbaycanda yayılmış torpaqlara uyğunlaşmışdır və bu onların bioloji remediasiyyada istifadə imkanını yüksəldir.</li><li>○ Ekstrem mühitlərdə mikrofloranın öyrənilməsi ilə bağlı tədqiqatlar və alınan göstəricilər yerli xarakter daşıyır</li></ul>

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində (burada doldurmali)

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Halotolerant, halofil, həmçinin termotolerant və termofil bakteriya və göbələk ştammlarının yaradılmış kolleksiyası axtarış-innovasiya yönü beynəlxalq və yerli elmi- tədqiqat layihələrində istifadə edilə bilər. Məs., termofil *Clostridium thermocellum* sellüloza tərkibli qalıqların mikrobioloji yolla birbaşa etanola çevrilməsi üzrə aparılan tədqiqatlarda, halotolerantlar - *Halomonas St* hüceyrəxərici lipaza, *Bacillus cereus St.9* isə amilaza produsenti tədqiqat obyekti ola bilər. Alınmış nəticələri bir qədər genişləndirməklə patent ərizəsi vermək olar.

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

25<sup>th</sup> dekabr 201<sup>3</sup> ci il

İCRAÇI:

Layihə rəhbəri

Atakişiyeva Yaman Yusif qızı

(imza)

25<sup>th</sup> dekabr 201<sup>3</sup> ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

25<sup>th</sup> dekabr 201<sup>3</sup> ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci ilin 1-ci müsabiqəsinin (EIF-2011-1(3)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: **Ekstremofil kultura kolleksiyasının yaradılması və ekstrem fermentlər mənbəyi kimi  
tədqiqi**

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Atakişiyeva Yamən Yusif qızı**

Qrantın məbləği: **40 000 manat**

Layihənin nömrəsi: **EIF-2011-1(3)-82/53/3-M-49**

Müqavilənin imzalanma tarixi: **13 dekabr 2011-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **24 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **1 yanvar 2012-ci il – 1 yanvar 2014-cü il**

#### 1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş		Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
		Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan		
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş				
2.	Məqalələr həmçinin xarici nəşrlərdə			2	1
3.	Konfrans materiallarında məqalələr O cümlədən, beynəlxalq konfrans materiallarında				

4.	Məruzələrin tezisləri həmçinin, beynəlxalq tədbirlərin toplusunda			
5.	Digər (icmal, atlas, kataloq və s.)			

## 2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmə masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

**SİFARIŞÇI:**

Elmin İnkişafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı


  
(imza)

"25 dekabr" 2013-ci il

**İCRAÇI:**

Layihə rəhbəri


Atakişiyeva Yamən Yusif qızı

  
(imza)

"25" dekabr 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

  
(imza)

"25 dekabr" 2013-ci il